

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ



*Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist
Firidun bəy Köçərlinin anadan olmasının
150 illik yubileyinə həsr olunmuş*

**RESPUBLİKA ELMİ KONFRANSININ
MATERIALLARI
(25-26 noyabr 2013-cü il)**

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Bakı – 2013

Maarif və mədəniyyətimizin inkişafında misilsiz xidməti olan, Qori Müəllimlər Seminariyasında təhsil alan ədəbiyyatşunas-alim Firudin bay Köçərlinin pedaqoji fikir tariximizdə qiymətli yeri vardır. Şuşada açılmış rus məktəbində təhsil alan, ZQMS-nin Azərbaycan bölməsini bitirən, Qori Müəllimlər Seminariyasında müəllim işləyən, Azərbaycanda müstaqil müəllimlər Seminariyasının açılmasına çalışan, Qori Seminariyasının Azərbaycan bölməsini Qazağka köçürən humanist insan, novator pedaqoq, böyük tədqiqatçı alim F.B.Köçərli pedaqoqika elminin bütün istiqamətləri üzrə fikri olan şəxsiyyətlərdəndir. Müəllimlik fəaliyyətindən qurur duyan pedaqoq alim böyüyən nəslin həyatına hazırlanmasında böyük xidmətləri olan bu peşə adamlarına böyük rəğbat başlamış, onlarına əməyinə yüksək qiymət vermişdir. O, dərinəndə dark edirdi ki, məktəbin təriyə işinin canını yaxşı xalq müəllimi təşkil edir. Çünki hamidən ziyyadə xalqın qeydində qalan, onun gözünü açan və qəlbini elm nuru ilə dolduran müəllimdir. F.Köçərli müəllimi millətin çırığı, həyatın günü, yaşayışımızın rövənəqi hesab edirdi. Müəllim uşaqlı sevməyi, onu duymağın, qəlbini daxil olmağı, bir insan kimi hörmət etməyi bacarmalıdır. Müəllimin böyüyən nəslin formallaşmasında böyük rol oynadığını nazara alan F.Köçərli uzun müddət müəllim hazırlığı ilə maşğıl olmuşdur. O, müəllim hazırlığına dair «İşad» qəzetində (1906, 28 avqust) dərc etdiirdiyi məqaləsində yazdırı: «çatını, xəstəliyi bilmək, onun səbəblərini kaşf etməkdir. Xəstəlik müəyyən edidikdə onun müalicəsi, çərəsi asandır». O, bu çarəni elinə, vətəninə, xalqına sədaqətli, fədakar və qeyrəti, elmlili və biliqli müəllim hazırlığında göründü. Qaranlıqda qalanlarımızın halına yanmaq və onları mərifət «nur» ilə işıqlandırmış biz müəllimlər borden» fikri ilə yaxşı müəllim obrazını yaratmağa çalışan F.Köçərli bu necib keyfiyyəti təlim-tərbiyə sisteminde müəllim hazırlığı işini seminariya tələbələrinə hər vaxt aşılamaqdan zövq alırdı. Seminariya məzunlarına yazdığı məktublarında onları ruhlandırır, müəllim adımı yüksək tutmağa çağırır və dəyərli nəsihətlər verirdi. O, «Müəllimlərimiz və onların halu», «Yanımcıqlarımız», «Müəllimlər ictimaiyyətinə dair», «A.O.Çəmyayevskinin xatirəsi», «təlim xeyr edənlərimizin cəzası» və s. məqalələrində müəllimlədən, onun peşə fəaliyyətindən, sənətindən səhbat açır. «Yanımcıqlarımız» məqaləsində göstərirdi ki, hamidən ziyyadə millətin qeydində qalan, ona

* BDU, professor

ruh veren, gözünü açan, qalbinə elm nuru şəpən əlbəttə ki, gorak müəllim olsun... Müəllim yalnız müsəlman uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmayıb, onların valideynlərinə dəxi işiq salsın. Amma sad əfsus bizim müəllimlər bu qismi niyyətlərdən «coca fikirlərdən onların qalbinə və başlarında bir əsər görünməz. Ancaq gündə iki-üç saat təlim və tadris ilə məşğul olub, kəsərlərinin dalınca olurlar. Əlbəttə demirik ki, kənd müəllimləri içərisində qeyrət-mənd, zillət təşəbbüsü çəkən və ona sövg il qulluq edən müəllimlərinə yoxdur, var... amma belələri çox azdır. Yoxluq dərəcesindədir. Əksarıyiyti yarımcıqlardır ki, miliyətimizin maarif və tərbiyəsi yolunda bir hünər göstərməyiiblər.

F.Köçərli yaşadığı dövrdə ona qanə etməyən müəllimlərin olduğunu da görür və ona münasibət bildirirdi. O, gündə iki-üç saat dərs demək və zəfəsini bitmisi hesab edən müəllimlərə qarşı çıxır. O, müəllimlərin xalq içərisində olmayı, pak və müqəddəs niyyətlərlə, darin fikirlərə, qayələrə yaşaması və bu məqsədən vuruşmayı tələb edirdi. F.Köçərli xalqın təşəbbüsünü çəkən, həvəsə xalqına xiadt edən müəllimlərin olması ilə fərqlişənmişdir. Ayndır ki, belə dayanaklı, xalqın qeydində galan, yüksək ideyalı müəllimlər sırasına o tabii ki, N.Nərimanov, C.Məmmədquluzadə, R.C.Əfəndiyevi, Səfərəlibey Vəlibeyov, Süleyman Sani Axundov, Əhmədəgə Mustafayevi, Teymur bayramilibeyov, Mahmud Mahmudibeyov, Sultan Məcid Qənizədanı, Abdulla Şaiqi, Həsənbey Zərdabını, Fərhad Ağazadəni və başqalarını daxil edirdi.

F.Köçərli müəllimi öz üzündə dairi isləməyi, təhsilini artırmağı, biliyini durmadan genişləndirməyi, təcrübəsinə zənginləşdirməyi, dövrün tələbini duymağı bacaran şəxs kimin görəməyi istəyirdi. O, «Müəllimlərimiz və onların halı» məqələsində yazdı: «Yarınçıq müəllimlərin isə öz üzündə çalışmağa, mütləciyyəyə həvəslər olmayı. Özlerinin xəberləri olmaya-olmaya geri qalır və avam halına düşürülən». F.Köçərli müəllim dostlarına yazdığı məktublarında qeyd edirdi ki, müəllimlərin şəxsiyyətinin tərbiyəde heç bir şəyə əvəz oluna bilməyəcək müstəsnə rolü vardır. Əgar o, yaşıçı müəllimdirə, hər bir şəraitdə sağlırlarına təsir göstər bilər, onu fəaliyyətə yönəltməyi bacarırlar. Əsil müəllim on küt sağıldı belə elmlərlə silahında bilir. Onun bu fikri cəx pedaqoq Y.A.Komenskinin fikirləri ilə səslişir. Y.A.Komenskiyə görə pis sağırd yoxdur, işini bilməyən, pis müəllim vərdür.

F.Köçərli müəllimin köhnə məktəbin qabiliyyətsiz, səriştəsiz müəlliminin cubuq gücü ilə verdiyi tərbiya üsulunu pişləyir və qeyd edir ki, belə tərbiya natiçəsində rəhəmsiz və dəhşətli canlılar yetişdirə bilərlər. O, müəllimlərin öz işinə mahir ustası olmasına, tədris etdiyi fənni dərinlənə biləməsinə tələb edirdi. Özünün praktik fəaliyyətində bunları nümayiş etdirməyə çalışır. O dolayı yolla da olsa Mehmandarovun məqələlərinə verdiyi cavabında bu məsələyə toxunur, məqələsini bu sözlərə yekunlaşdırır: «Mehmandarovun cavabımızı bitirək «ilk qızarə üzrə» mənənə verdiyi dərs üçün təşəkkür etməyi özümə borc biləm. Lakin hərgələ Mehmandarov öz dərsləri ilə həqiqətən məni mənəfişləndirmək istəyir, onda bu müddələrə nəzərdən qaçırılmamalıdır. Hər bir

dərs o zaman yaxşı nəticə verər ki, müəllim o dərs əsaslı hazırlanmış olsun. Onun dərsinin materialı geniş və mürəkkəbdir, onu əsaslı işləmək və dəqiq öyrənmək lazımdır. Yalnız dərsliklərdən və bəzi yazıçıların səthi əsərlərindən alınan məlumatla bizi məşğul edən mühəbbisiliş məzmununu tam əhatə etmək olmaz, həm də öz tələbində mümkinən dairədən keşkin ifadələrdən qaçmalıdır, çünki bu, müasir pedagoqikanın tələbəsinə ziddidir. Bu yiğcəm parçada müəllim sənətkarlığına və ustalığına xas olan bir sıra mühüm müddələr verilmişdir. Hər seydlər avval müəllimlərdən dərsə hazırlaşmaq məsuliyyəti tələb olunur. Müəllimlər dərsdə təmkinli olmaq, nəzakətli davranışmaq, həssas qalbə sahib olmaq kimi keyfiyyətlərin olması zaruri sayılır.

F.Köçərli müəllimlərdən ictimai işlərdə fəal iştirak etməyi, çatınlıkdən qorxmamağı, nəqşanları görüb gizlənməməyi, təşəbbüskarların səsinə səs verməyi tələb edirdi.

Müəllimlər ittifaqında F.Köçərli təlim-tərbiyanın tərəqqi yoluñunu gördürü. «Müəllimlər ictimaiyyətinə dair» məqələsində (1906) yazırı: «Müsəlman müəllimlərin əvvəlinci təsis olunmuş ictimai, əlbəttə, qüsursuz deyil, onun kəm-kasası çıxardı, bu ictimai demək olur ki, galəcək ictimai və ittifaqımız üçün bir imtahandır.

Golçək ali fikirlərimizin, müqəddəs niyyətlərimizin əmələ gəlməsi və nəticə verəsi üçün bir nümunədir. Bu ictimadə biz ancaq öz gücümüzü və bacarığımızı, bılık və tacribimizi sinamaq istəyirik və bu ictimai, bir tərəfdən bimiz tacribəsiz və az bılıklı olmağımızı aşkar edir, özgə bir tərəfdən bəzi yaxşı sıfatlarımızı da aqıq-aydın eyledi. O, sıfatlardan şənini dıqqat olan budur ki, ictimai camiyyət olan müəllimlər öz cyib və qılıqlarını göstərmədən çəkinməyib, müqəddəs vəzifələrini layiqinçə icra və ada etməməklərini aqib söylədiyər və hər kəs öz mübtəla olduğu mərzəndən bəhs edib, o mərzənin əsasını dəxi bayan eyledi və naxışluqlarına çərə axıtmaya sövg həvəs göstərdi.

Bu ittifaq təlim və tərbiyə yoluñda isləmək, galəcəkdəki tərəqqi və səadətimizə sahədat verir».

F.Köçərli müəllimlərdən qarşı hücum edən, onların ləyaqətini alçaltmağa çalışanlara qarşı həmişə mübarizə aparmış, müəllimlərin hüquqlarını müdafiə etmişdir. 1906-cı ildə «İrsad» qəzetiñde çap etdiridi: «Təlim xeyir edənlərinimizin casazı» məqələsində uzun müddət müəllimlik etmiş H.Bayramilibeyova olan haqsız hücumlarının əleyhinə yazırı: «Cəhalat meydənında əmrnənin axırmadək kaməli sövg ilə cəng edən mübarizlərə bənzər bu qism müəllimlərimiz azdır».

F.Köçərli müəlliminin qarşısında tələb qoyarkan S.M.Qənizədanın simasında necə sadəqəti təşəbbüskar və yaradıcı müəllim olduğunu qeyd edirdi. O dəstu N.O.Zəmaurinin xatirəsindən həsr etdiyi «Dost müəllim», «N.O.Zəmaurinin xatirəsi», habelə A.O.Çərnyayevskiyyə həsr etdiyi məqələlərində onları uşaq psixiologiyasını dərinlənə bilən, uşaqları sevən, tələbkar, ciddi, insanparvar ustad kimi səciyyələndirmişdir.

Yaxşı müəllimdən bəhs edən F.Köçərli bu sıraya A.O.Çernyayevskinin adını da daxil edir. Təsadüfi deyildir ki, F.Köçərli A.O.Çernyayevskinin xatırına iki məqalə həsr etmişdir. Orada Çernyayevskinin asıl müəllimə xas olan nacib sıfatlarından, insani keyfiyyətlərdən hərtərəfli danışmış, onun şagirdlər arasında qazandığı, böyük nüfuzu on plana çəkilmiş, uşaq qəlbina yol açmaq, şəxsi nümunəsi ilə təsir göstərmək bacarığını xüsuslu qeyd etmişdi. Onun dediyinə görə 15 il qıyməti ömründən birinci növbədə Azərbaycan Xalq müəllimləri hazırlığında sərf etmiş bu sevimli müəllimi və rəhbəri unutmaq kobud qədir bilməzlək olardı. F.Köçərlinin fikrindən çıxan nəticə bundan ibarətdir ki, müəllimin xalq mənafəci üçün tömənnəsiz, vicedanla işləməlidir. Belə müəllimi xalq unutmur və unutmağa da haqqı yoxdur.

Müəllimin böyükən nəslini hələn-rəğbətinin qazanmasına səbəb öz işinə dərindən bağlanması ilə əlaqədardır. Belə müəllimlər şöhrət gəzmir, kiminsə diqqətini calb etmək niyyətində olurlar. Onlar öz xoşbəxt günlərinin böylüyən nəslin müəllimə mahəbbətindən tapırlar. Müəllim öz hərəkəti ilə bu istəyinə nail ola bilər. O, hər hansı bir masalanın həllində eqlin hökmünü rəhber tutmaları, masalanın hayatı əhəmiyyətinə tam inandıqda qəti hərəkət etməlidir. Müəllim özünün gözəl nümunəsinə şagirdləri ruhlandırmalı, zəhmət və biliyə maraq oynamalıdır. Belə müəllimlər şagirdlərin mahəbbətini qazana bilir.

F.Köçərli A.O.Çernyayevskinin Qori seminarının Azərbaycan şöbəsindəki ilk faaliyyətini yada salır. Bu dövrdə Firudinbəyin özü də Çernyayevskinin tələbəsi idi. İlk dəfə Azərbaycan şöbəsinə qəbul olunmuş tələbələr, o cümlədən, Köçərli da məktəb yaşları nisbətən keçmiş, fiziki və manavi cəhətdən müəyyən istiqamətdə formalılmış, yetkin gəncər idi. Bunlara lazımi tərbiyəvi təsir göstərmək, onların arasında nüfuz qazanmaq çox da asan iş deyildi. A.O.Çernyayevski isə bu nüfuzu qazana bilmədi.

F.Köçərli göstərir ki, gənc ürəklər yaxşı hiss edirlər ki, kim onlara necə münasibətənə baslıyır. Onların əzələrinin gənciliyi xas ehtiraslı məhəbbətləri ilə belə xeyirxah müəllimi ürkəndən sevir, inanır, kömək və təsəlli alır. F.Köçərli yazırı ki, ilk illərində qəbul olunmuş tələbələr məktəb yaşı keçmiş, mənəvi və fiziki cəhətdən müəyyən istiqamətdə yetkinləşmiş gəncərlər və Azərbaycan şöbəsinin tələbələrinə A.O.Çernyayevskinin nüfuzunun təsirinə həyrət etməli idi. Düzgün tərbiyə almamış məscid məktəbinin sərt üzimindən bir qədər kobudlaşmış, tərbiyəvi təsirləri çatın qəbul edən bu gəncərlər bir çox manfi keyfiyyətlərə malik idilər. Lakin A.O.Çernyayevskinin pedagoji sərisi, mərifəti, insanların hayat şəraitini düzgün anlaması onları qayğılı münasibəti, nümunəvi davranış və xarakteri, on asası tifəxlə şoritən aradan qaldırılmışdır. Tədris ilinin sonundakı onlarda əməye, səmimiyyətə, xeyirxahlıq qəbil çox həsn-rəğbətə layiq ənsürlər, şəxslər yetişdiridir.

F.Köçərlinin fikrindən görə müəllimin şagirdləri üzərində təsiri də güclü olmalı, onun ərzindən elə dərin iz buraxmalıdır ki, təsiri yalnız şagirdin məktəbli dövründə deyil, bütün ömrü boyu qalsın, daha sonra isə hayatlarının on

çatın zamanlarında belə məsləhət üçün ona müraciət etsinlər. Bu cür müəllimlər pedagoji fikir tarixində böyük yər tutmuşlar. Rus pedagoqlarından Uşinski, Lesqaft, alman pedagoqu Distervəq, isveç pedagoqu Pestalotsi, İngiltərə pedagoqu Robert Owen, Azərbaycan pedagoqları Zardablı, Şirvani, Çernyayevski, P.Əsfandiyev, Abbas Səhət, Sabir, Köçərlinin özü belə müəllimlər sırasına daxildirlər. Onların yetirmələri bütün həyatları boyu müəllimləri ilə ılışyıylarlarını kosməmiş, bütün arzu və istəklərini onlara paylaşımlar. Bu müəllimlər öz yetirmələrinə müdrik fikirlər vermiş, yəl göstərmiş, onların hamısına yanlarında olduqlarını bildirmişlər. F.Köçərli müəllimin bu xüsusi keyfiyyətini Çernyayevskinin simasında, davranış və hərəkatlarında insanlara humanistlik, qayğıkeşlik nümunəsindən extarırı. O, yazırı: «Onun məktəbi bitmiş şagirdlərindən çox çatın hallarda məsləhət üçün ona müraciət edirdilər. Öz işinə sevinclə yanaşan gənc müəllimlər onlara təsirşirlər işləri na dərəcədə doğru apardıqlarına şübhə edərək çox narahat olurdular. Bu şübhələri dağıtmış üçün onlar Çernyayevsiyə müraciət edirdilər. O da özünün hikməti göstərişləri ilə onlara şübhələrini dağırdı, müəllimin vəzifələrini yüngülləşdirirdi, onların müşqaddas işlərinə inanmalarını möhkəmləndirdi».

F.Köçərli yaxşı müəllimdən bir sira cəhətlərin olmasına tələb edirdi. Bu tələblər sırasına xalqını yaxşı tanımış, onun dərdini, kədərini bilmək, zəhmətkəs kondilərin və qadınların taleyiñə yanmış, tərbiyə işində tələbkarlıqla hörməti ahəngdar suradətə məhərrətə birləşdirmək, öyrəncilərə samimi, həssas, qayğıkeş olmaq və s. daxildir. Firudinbəyin müəllimlərdən, müəllimin vəzifələrini yüngülləşdirirdi, onların müşqaddas işlərinə inanmalarını möhkəmləndirdi.

«İqləb» qəzetiñin 28 noyabr 1914-cü il nömrəsində «İsmayılbay Qaspirinskii» məqaləsində o müəllimin tacirübə məbadiləsinə böyük əhəmiyyət verirdi. F.Köçərli yazır: «1890-ci ənənə haqır müsəlman şöbəsinin cünbindəki ibtidai məktəbin sabiq müəllimi Saferəlibəy Vəlibəyovla möhtəram ustadımızı ziyarət eləmək qəsdəni Bağçasaraya asım olduq. On gündən ziyadə İsmayılbay evində bizi qonaq saxladı... Zəcirlə madressəsinin müdürü Hacı Abdulla Əsfandılov və Bağçasarayın sair əyanıla mərhum bizi tanış etdi. Yeni tüsülla təsis etdiyi məktəbi göstərdi və üsü-talimdə mahir olan mərhum Vəlibəyov nümunə olaraq xocalar hüzurunda gözəl dərs verdi».

F.Köçərli müəllimi «millətin çrağı», həyatın rövənqəi hesab edirdi. O müəllim hazırlığı massasına xüsusi əhəmiyyət vermiş, özü isə uzun müddət müəllim hazırlığı ilə müşəq olmuşdur. 1895-ci ildən 1918-ci ilə qədər Qori Zaqafqaziya Müəllimlər Seminarında müəllim, 1918-ci ildən 1920-ci ilə qədər Qazaxda dərilməyilimmin ham müdürü, həm də pedagoqika-psixologiya müəllimi sıfatında çalışmışdır. Onun müəllimlik keyfiyyətlərindən danışmaq, müəllim haqqında stöylediyi fikirləri təhlil etmək o deməkdir ki, Köçərlini bütövlükdə dark edə bilmmiş.

F.Köçərli «Zaqafqaziya seminarı», «Bir dərilməyilim kifayətdirmi?», «Tiflisdə müsəlman ruhani seminarı», «Müsəlmanların ehtiyacı haqqında

məsaləyə dair» və başqa məqalələrində müəllimlərin fəaliyyətindən bəhs etmişdir.

F.Köçərli müəllimləndən bəhs edərək onun ardıcıl mütləcio etməsinin, mənəvi zənginlaşmasını lazımlı bilirdi. O həvəssiz dərs deyən müəllimləri yazıq adam hesab edirdi. Onun təhsil sahəsində apardığı mübarizəsi çoxchəhər və rəngarəng idi. F.Köçərli müəllim olduğunu üçün onları çox yüksək dəyərləndirirdi, onun tələbələri da müəllimləri xoş hissələr xatırlayırlar. Köçərli haqqında onun tələbələri, onu yaxından tanışan Qori məzunlarından Ə.Səbri, Ə.Seyidov, Q.Həsənov, Ə.Abbasov, H.Şahsuvarov və başqları bu səfirlərin müəllifinə olduqca maraqlı xatırlalar söyləmişlər. Onlardan bəzilərinə nəzər salaq:

Q.Həsənov «Mənim, acığını desəm müsiqi qabiliyyətim yox idi. Musiqi müəllimimiz mon skripkani əlimə alın kimi qışqırırdı: - Oy, Həsənov. Yenə da sən oy, oy, oy! - deyə otağı o toraş bu tərafə gəzir və kamanda yayının ağacı ilə mənim barmaqlarını açıqlı-acıqlı vurardı. Bir gün əhvalatı F.Köçərliyə danışdım. Məni diniqli və məna ezi goldı ki, o, mənim sözlərimə heç bir əhamiyyət vermedi. Düşündüm ki, görünür nəhaq yərə demişəm. Amma bilmirəm ki, Frudinbay müsiqi müəllimimizə na demisdişə, sabahısı günü müəllim məna yaxınlaşmış «Гасанов, ты хороший мальчик, ты можешь играть. Давай попробуем» - deyə mənimlər çox məhribən dərsə başlıdı». Başqa bir nümunə:

Ə.Səbri: «F.Köçərli biza təkcə elmlı olmayı deyil, ham da saliqəli, qənaətcil, tamizkar olmayı öyrəndirdi. Onun ciblərində hər şeyin öz yeri var idi. O, bir cibinə alını iki daş salıb pencəyi sırtlmazdı. O, bu keyfiyyəti biz şagirdlərə dərbəniyə edə bilməsi və yaxud, pulumuzu saxlamaq üçün Köçərliyə verirdik. Ondan xərəlik üçün pul istədikdə o, bu pulların nəyə xərçəndiyi barədə bizdən hesabat alıb və işrafçılığını yol vermezdi. Köçərli bizim vaxtında çiməyimizə, dırnaqlarımızı kösməyimizə, xüsusən, ayaqlarımızı yumağımıza diqqət yetirərdi. Həmişə deyordı: «İnsanın dirməgi ilə ayaqqabısının təmizliyi onun mədəniyyətini göstərir».

Bu xatırlardan aydın olur ki, F.Köçərli hələ Qori seminarlığında kimşəsiz və köməksiz təhsil alan kiçik yaşı Azərbaycan balalarının müdafiəçisi və arxası olmuşdur. Uşaqlar Köçərlini özlərinə on yaxın adam, onları hədə-qorxudan, nəhaq tənə və töhmətdən, bəhət və şərdən qoruyan humanist müəllim, qayğı keş ata, nəcib bir insan hesab etmişlər.

Ə D Ə B İ Y Y A T

1. Ə.Y.Seyidov. «Azərbaycanda pedagoji fikrin inkişaf tarixi», Bakı, 1987
2. F.Köçərli. Seçilmiş əsərləri. Bakı, 1963
3. F.Köçərli. Balalara hadiyyə. Bakı, 1972
4. Ə.Bağırov. «Görkəmli məarif xadimi Aleksey Osipoviç Çernyayevski. «Azərbaycan məktəbi», № 9, Bakı, 1957
5. Ə.F.Seyidov. Qori seminarıyası və onun məzunları. Bakı, 1988
6. Ə.Seyidov. Azərbaycanda pedagoji fikrin inkişafı tarixi. Bakı, 1987
7. F.Rüstəmov. Pedaqogika tarixi. Bakı, 2006

8. Y.Talibov, F.Sadiqov, S.Quliyev. Azərbaycanda məktəb və pedagoji fikir tarixi. Bakı, 2000